

Sovet sərhədlərinə sığmayan səs

"Hara getsəm, harda olsam, səni tərənnüm edirəm doğma Azərbaycanım! Amerika, Argentina, Yuqoslaviya, Honduras, Yemən, Kosta-Rika, Kanada, İran, Türkiyə, Finlandiya, Hindistan, Bolqarıstan, Macaristan, Əfqanistan, Ərebistan... sənin mahnılarını alqışlayır, sənə sağ ol deyir. Yaşa! Yaşa! Mənim anam, atam, canım Azərbaycanım!" - deyərək illərlə mövcudluğunu, xatirəsi, səsi ilə qəlbimizi riqqətə getirən SSRİ Xalq artisti, Azərbaycanın korifey müğənnisi Rəşid Behbudovun 14 dekabr doğum günüdür. Onun bənzərsiz, məlahətli səsi Sovet sərhədlərini aşıb məhz Azərbaycan musiqisini dünyaya yaymışdı. Özü dediyi kimi dünya Azərbaycanın mahnılarını alqışlayırdı. "Ey vətən" mahnısında vəcdlə yuxarıdağı sözləri deyərək səsin-dəki, səmimiyyət, coşqu, gerçək vətən məhəbbətini dirləyiciyə, həm-vətənlərinə duyuran Rəşid Behbudov özünün sadaladığından da qat-qat çox ölkələrdə Azərbaycanı tərənnüm eləyirdi. Dünyanın az ölkəsi tapılardı ki, orada səhnəyə çıxmasın. Azərbaycan mahnıları ilə yanaşı, Sovetlərdə hər adamın cəsarət edib oxuya bilmədiyi türk, İran, ərəb mahnılarını da onların öz dilində səsləndirmişdi.

Ümumiyyətlə, müasir Azərbaycan estradasının inkişafı məhz onun məşhurlaşlığı dövründen başla-



yır. Xalq mahnıları ilə yanaşı Rəşid Behbudov bəstekar mahnılarını da özünəməxsus şəkildə, böyük məhərətlə ifa edirdi. "Züleyxa", "Gözəldir Vətənim", "Bakı", "Nəsrəddin və kölgəsi" və s. mahnılar o dövrde nəinki Azərbaycanda, keçmiş SSRİ ərazisində də çox məşhur idi.

Rəşid Behbudov Tofiq Quliyevin müşayiəti ilə ifa etdiyi xalq mahnılarını mütləq bir neçə variantda ifa edirdi. Ən maraqlı cəhet isə ondan ibarətdir ki, görkəmli sənətkar uşaqlıqdan əzbər bildiyi və həddən artıq çox sevdiyi xalq mahnılarını tamamilə yeni formada təqdim edirdi. Həm də o, musiqi tariximizdə ilk dəfə olaraq xalq mahnılarımızın bir hissəsini Azərbaycan dilində, digər hissəsini isə rus dilində ifa edirdi.

Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. Uşaq yaşlarından məktəb xorunda oxuyan Rəşid 1933-cü ilde Dəməryolu Texnikumu-na daxil olub Təhsili dövründə tələbə özfəaliyyət

orkestrində çalışıb. Hərbi xidməti zamanı ordu ansamblının solisti olan Rəşid Behbudov, esgəri xidmətdən sonra Tbilisi estrada gruplarından birində solistik edir.

1943-cü ilin sonunda Bakı

kinostudiyasında Üzeyir Hacıbəyovun eyniadlı operettasının motivləri əsasında çəkilən "Arşın mal alan" filmində baş rola dəvət alır. 1945-ci ildə film efirə çıxır və çox tez bir zamanda nəinki Azərbaycanda, bütün Sovet ittifaqında böyük populyarlıq qazanır. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov "Stalin mükafatı" ilə təltif olunur.

1946-1956-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1953-1960-ci illərdə fasilələrlə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı və rəhbəri olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomim kimi müxtəlif janrılarını üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub.

Dahi sənətkar 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Şəfiqə ŞƏFA